

M. M. RƏSULOV, f. r. e. n.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası

AZƏRBAYCAN ORDUSUNDA İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİNİN HÜQUQI ƏSASLARI

Məqalədə Azərbaycan Ordusunda insan resurslarının idarə edilməsinin hüquqi təminatının müəyyən nümunəsi, qarşısında duran məsələlər, mövcud hüquqi bazannı təhlilinə və onun təkmilləşdirilməsinə toxunulmuşdur.

Hər bir təşkilat, müəssisə həquqi normalar və prinsiplər əsasında fəaliyyət göstərir. Bu həquqi normalar təşkilatın müəyyən sahələr üzrə (idarəetmə, təchizat, təminat və s.) fəaliyyətlərini tənzimleyən həquqi aktlarla rəsmiləşdirilir.

Azərbaycan Silahlı Qüvvələrində kadrların idarə edilməsi üzrə fəaliyyətləri tənzimleyən, "Azərbaycan Respublikası Silahlı Qüvvələrində kadr siyaseti konsepsiyası"nda *"normativ-hüquqi təminat mexanizmi"* Silahlı Qüvvələrdə kadr siyasetinin həyata keçirilməsi vasitələrindən biri kimi göstərilmişdir [1]. Azərbaycan Ordusunda insan resurslarının idarə edilməsi sisteminin fəaliyyətini tənzimleyən rəhbəredici sənədlərin təkmilləşdirilməsi istiqamətində son illər ərzində həyata keçirilən islahatlar planlı və düşünlülmüş fəaliyyətin nəticəsi olub, normativ həquqi təminat mexanizmləri vasitəsi ilə həyata keçirilir.

Azərbaycan Ordusunda kadrların idarə edilməsi sisteminin həquqi bazası dedikdə, normativ, təşkilat - təminat, təşkilatı-metodiki, təşkilatı-sərəncamverici, texniki, sosial-iqtisadi və s. xarakterli həquqi aktlar, hamçinin, Müdafiə naziri və digər səlahiyyətli şəxslər tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilmiş normativ sorğu materialları və digər sənədlər başa düşülür.

Azərbaycan Ordusunun həquqi təminatı uyğun idarəetmə subyektləri tərəfindən həyata keçirilir.

Azərbaycan Ordusunun insan resurslarının idarə edilməsi üzrə normativ-metodiki sənədlərlə təminatına Müdafiə Nazirliyinin müvafiq idarəetmə orqanları və onların aidiyyəti bölmələri cavabdehlik daşıyır.

Azərbaycan Ordusunun həquqi təminatı onun səmərəli fəaliyyətinə nail olunması, tərəflərin qanunvericiliklə təmin olunan vəzifələrinin yerinə yetirilməsi və həquqlarının təmin edilməsi məqsədi ilə idarəetmə subyektlərinin idarəetmə obyektlərinə həquqi təsir vasitələrinin işlənməsi və tətbiq edilməsinə nəzərdə tutur.

Azərbaycan Ordusunda insan resurslarının idarə edilməsi sisteminin həquqi təminatının müəqqidən insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirən nəzəri və metodoloji əsasların işlənməsi, mövcud normativ və qeyri-normativ həquqi aktların yenilənməsi, o cümlədən təlimatların, metodiki vəsaitlərin təkmilləşdirilməsi üzrə təkliflər vermekdir.

Azərbaycan Ordusunda insan resurslarının idarə edilməsi sisteminin həquqi təminatının müəqqidən həyata keçirilməsi üçün: - əsas doktrinal və həquqi sənədlərin təhlili, onların bu sistemdə rolu və yerinin müəyyən edilməsi; - hərbi xidmət prinsiplərin təsnifatlandırılması və ayrı-ayrı subyektlər üzrə onların reallaşması zamanı ümumi və xüsusi olanların üzə çıxarılması; - hərbi xidmətin həquqi nizamlanması sisteminin təhlili; - hərbi xidmətdə kadr proseslərinin həquqi nizamlanması mexanizmlərinin və Silahlı Qüvvələrdə həquqi normaların reallaşması praktikasının tədqiqi; - Silahlı Qüvvələrdə kadr işinin əsas istiqamətlərinin müəyyən edilməsi, mövcud idarəetmə modellərinin təhlili; - Silahlı Qüvvələrdə kadr potensialının (ehtiyatının) formalasdırılması problemləri və perspektivinin aşkar edilməsi; kadrların karyera inkişafına təsir edən subyektiv

Humanitar elmlər

əməllərin aradan qaldırılmasının normativ həquqi mexanizmlərinin yaradılması; - Silahlı Qüvvələrdə insan resurslarının idarə edilməsi üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması məqsədyönlü olardı.

Azərbaycan Ordusunda insan resurslarının idarə edilməsi sisteminin həquqi təminatının qarşısında duran əsas məsələlər aşağıdakılardır: - komandirlər (raislər, rəhbərlər) və hərbi qulluqçular (içsələr) arasında yaranan xidməti münasibətlərin (əmək münasibətlərinin) həquqi tənzimləməsi; - hərbi qulluqçuların (dövlət qulluqçuları və mülki içsələrin) xidməti münasibətlərdən (əmək münasibətlərindən) irəli gələn qanunu maraqlarının və həquqlarının qorunması; - hərbi xidmət (əmək münasibətləri) sahəsində mövcud qanunvericilik normalarına əməl edilməsi və onların tətbiq edilməsi; - təşkilat, təşkilatı - sərəncamverici və iqtisadi xarakterli lokal normativ həquqi aktların hazırlanması və tətbiqi; - hərbi xidmət və kadr məsələləri üzrə mövcud və ya kəhənləşmiş, yani faktiki qüvvəsindən itirilmiş normativ aktlarda dəyişikliklər edilməsi haqqında təkliflər hazırlanması; - inkişaf etmiş ölkələrin Silahlı Qüvvələrinin insan resurslarının idarə edilməsi üzrə qabaqcıl təcrübəsinin tətbiqi imkanlarının həquqi əsaslarını formalasdırılması; - insan resurslarının idarə edilməsi mərhələlərini əhatə edən həquqi normaların uzlaşdırılması yollarının müəyyən edilməsi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində insan resurslarının idarə edilməsinin həquqi təminatı: mərkəzi nizamlama aktları (dövlət qanunvericiliyi, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Dövlət qulluğu haqqında", "Veteranlar haqqında", "Əmək pensiyaları haqqında") Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Hərbi doktrinası, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında" Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, sərəncamları və digər normativ həquqi aktlar) və lokal nizamlama aktları (Müdafiə Nazirliyi səviyyəsində hazırlanmış həquqi aktlar). Müdafiə nazirinin qərarları ilə təsdiqlənən həquqi sənədlər (təlimatlar, qaydalar, Müdafiə nazirinin təşkilatı, təşkilatı - sərəncamverici əmərləri, göstərişləri, Müdafiə nazirinin müavinişinin əmərləri) əsasında həyata keçirilir.

Müdafiə Nazirliyində insan resurslarının idarə edilməsi üzrə normativ həquqi sənədlər (təlimatlar, metodik vəsaitlər, göstərişlər) Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında hazırlanur və onlarla ziddiyət təşkil etmir. Qeyd edək ki, hərbi qulluqçuların idarə edilməsi üzrə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunu və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, mülki içsələrin idarə edilməsi üzrə Azərbaycan Respublikasının "Əmək məcəlləsi", dövlət qulluqçularının idarə edilməsi üzrə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunu əsas həquqi baza olaraq götürülür.

Hərbi də mərhələlər üzrə insan resurslarının idarə edilməsinin həquqi əsasları haqqında bəzi mülahizələri qeyd edək.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində insan resurslarının idarə edilməsi prosesinin başlangıcı gənclərin həqiqi hərbi xidmətə hazırlanması dövründə (çağırışa qədərki hazırlıq və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması) başlayır. Çağırışa qədər yaş həndində olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, ilkin hərbi qeydiyyata alınması, hərbi qeydiyyat üzrə vəzifələri, müddətli həqiqi hərbi xidmətə çağırışa möhələt verilməsi və çağırışdan azad etmə məsələləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasında çağırışa qədərki hazırlıq, müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik təriyəsi üzrə fəaliyyətlər ümumtəhsil, ilk peşə-ixtisas və orta-ixtisas təhsili müəssisələrində həyata keçirilir.

Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir.

Azərbaycan Respublikasının vətəndaşları və qanunla müəyyən edilmiş hallarda xarici ölkə vətəndaşları hərbi xidmətə qəbul edildikləri andan etibarən hərbi qulluq statusuna malik olurlar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının statusu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası əsasında, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi qulluqçuların hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunlarından və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında ibarətdir [2].

Hərbi qulluqçuların hüquqları (siyasi hüquqları və azadlıqları, vicedan azadlığı, şəxsiyyət toxunulmazlığı, əmsək, pensiya təminatı, pul və maddi təminatı, istirahət, məzuniyyət və digər hüquqları), əmək, məzuniyyətləri (Initizam məzuniyyəti, inzibati və cinayət məzuniyyəti) qanunla müəyyən olunur.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətin növleri (əsgərlərin, matrosların və çavuşların müdəddəti həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müdəddətən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kurslarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti) müəyyən edilmişdir.

Azərbaycan Ordusunun qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə cəlb edilən heyəti üç kateqoriyaya ayırmak olar: hərbi qulluqçular, dövlət qulluqçuları və mülki işçilər.

Müdafıə Nazirliyində insan resurslarının idarə edilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi prosesinə son illərdə diqqət artırılmış və nəticədə bir sıra normativ hüquqi sənədlər (təlimatlar) hazırlanmışdır.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrində kadr siyasəti konsepsiyası"ni Azərbaycan Respublikasının hərbi və güc strukturları arasında kadrların idarə edilməsi üzrə rəsmi olaraq təsdiqlənmiş ilk konsepsiyadır. Bu konsepsiyada kadr siyasətinin əsas istiqamətləri, prinsipləri və mexanizmləri, hərbi kadr potensialının inkişaf strategiyası, kadrların idarə edilməsi üzrə nəzəri yanışmalar, təşkilat-praktik fəaliyyətlər, istiqamətlər və sosial münasibətlər müəyyənləşdirilməklə yanaşı, onun müdəddələrinə kadrların idarə edilməsi sahəsində normativ-hüquqi sənədlərin, təlimat, plan və programların hazırlanması zamanı nəzərə alınır [1]. Başqa sözə, Kadr siyasəti konsepsiyası digər normativ hüquqi sənədlərin hazırlanması üçün hüquqi əsasdır.

Azərbaycan Ordusunda hərbi xidmətə qəbul şərtləri və qaydaları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə göstərilmişdir. Azərbaycan Ordusunda bağışma əsasında həqiqi hərbi xidmətə könülü qəbul zamanı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağışma əsasında həqiqi hərbi xidmət qəbulu bağlı peşə psixoloji seçim üzrə tədbirlərin keçirilməsi" qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq peşə psixoloji seçim prosesi həyata keçirilir [2]. Peşə psixoloji seçim əsas məqsədi şəxsin hərbi xidmətin başlanğıcından qabiliyyətinə, fərdi psixoloji keyfiyyətlərinə, peşə maraqlarına, hazırlığına və iş təcrübəsinə daha çox uyğun gələn vəzifədə xidmət etməsini, onun potensialından maksimum istifadə edilməsini, hərbi hissə və bölmələrin şəxsi heylələr kompleksləşdirilməsinin keyfiyyətinin yüksəldilməsini təmin etməkdir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qayda vətəndaşlar hərbi xidmət keçirərlər [3]. Azərbaycan Respublikası vətəndaşları və digər şəxslərin həqiqi hərbi xidmətə könülü daxil olma və qəbul şərtləri və qaydaları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-29-cu maddələrində göstərilmişdir.

Hərbi qulluqçuların hərbi xidmətə adaptasiyası olunma mərhələsinin müdəddəti, həmin mərhələdə hərbi qulluqçuların və onların bilavasitə rəisişlərinin üzərinə düşən vəzifələr, hərbi qulluqçuların hərbi xidmətə dəha rahat adaptasiya edilməsi şərtləri, prinsipləri və mexanizmləri göstərməklə, müsələr tələblərə cavab verən və adaptasiya prosesini tənzimləyən normativ hüquqi aktin (təlimat, metodiki vəsait, qayda və ya göstəriş) təkmilləşdirilməsi faydalı olur.

Hərbi qulluqçuların, xüsusiətə zabitlərin hazırlanması əsasən xüsusi təyinatlı ali təhsil məssəsələrinə, və ya ali mülki təhsilli vətəndaşların Təlim Tədris Mərkəzində xüsusi hazırlanmış kurslar keçməsi yolu ilə və Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilin yüksək pillələri (magistr, adyunktura) üzrə hərbi elmi və elmi pedagoji kadrlar hazırlığı ilə həyata keçirilir. Hərbi

Humanitar elmlər

elmi və elmi pedagoji kadrlar hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalann yaradılması və doktoranturaya qəbul Qaydaları", Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Bülleteni və Azərbaycan Respublikası Müdafıə nazirinin "14" oktyabr 2015-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedagoji kadrların hazırlanması haqqında təlimat"la tənzimlənir [4-6].

Zabit heyətinin bütün səviyyələr üzrə hazırlanması və ixtisas artırma məsələlərinin hüquqi tənzimlənməsi məqsədi ilə hüquqi bazannı təkmilləşdirilməsi üzrə müəyyən işlər görülmüş və hüquqi normativ aktların yaradılması və təkmilləşdirilməsi işləri davam etdirilir. Hərbi təhsil və hərb elminin inkişaf istiqamətləri üzrə bir çox hüquqi sanadlər hazırlanmışdır [7,8].

Azərbaycan Ordusunda Təhsil və elm sahəsində distant təhsil formasının tətbiqi son dövrlər ərzində bir sira mütəxəssisləri və alimləri dəşindürən məsələlərdəndir. Doğrudur, "Təhsil haqqında" Azərbaycan Respublikası qanununda "Distant (məsafədən)" təhsil alma forması təsbit olunmuşdur. Lakin praktik olaraq təhsilin bu forması Silahlı Qüvvələrdə tətbiq olunmur. "Distant (məsafədən)" təhsil alma forması hərbi təhsildə (özünəməxsus xüsusiyyətlər nəzərə alınmaqla) şəxsi heyətin daha geniş diapazonda hazırlanlığının təmin edilməsində xüsusi əhəmiyyətə malik olur. Hazırda əsliyyət göstərən NATO-nun 2019-cu il üçün distant təhsil kurslarının yaranmaq və NATO-nun elektron təhsil sistemi üzrə təcürbədən istifadə bu məsələdə öz müsbət təsirini göstərə bilər [8].

"Distant (məsafədən)" təhsil alma formasının tətbiq edilməsi üçün Müdafıə Nazirliyinin müvafiq strukturları tərəfindən "Təhsil haqqında" Azərbaycan Respublikası qanununda nəzərdə tutulan tələblərə riayət etməklə - təlimat formasında ilkin normativ hüquqi sənədin hazırlanması; ilkin layihənin ən azı iki il müddətində sınaqdan keçirilməsi və bundan sonra zəruri düzəlişlər edilməklə təkmilləşdirilmiş variant hazırlanması məqsədə müvafiqdir.

"Distant (məsafədən)" təhsil alma formasından istifadə imkanları Silahlı Qüvvələrin Hərbi Akademiyası, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təhsil idarəsi, Müdafıə Planlaşması və Hərbi Strategiya İdarəsi, Kadrlar İdarəsinin müvafiq bölmələrinin iştirakı ilə geniş tərkibdə öyrənilərə və müvafiq təkliflər verilə bilər.

Müdafıə nazirinin 15 yanvar 2016-ci il tarixli 5 nömrəli qərarı ilə pilot layihə kimi təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit və gizir (miçman) heyətinin attestasiya edilməsi qaydaları haqqında Təlimat" iki illik (2015-2016-ci illər) dövr üçün zabit və gizir (miçman) heyətinin attestasiya edilməsi zamanı tətbiq edilmiş və sınaqdan keçirilmişdir. Attestasiyanın nəticələri və attestasiya edilmə prosesinin təhlili əsasında Azərbaycan Ordusunda zabit heyətinin idarə bərə dəfə (cari ilin dekabr ayının 1-dən 10-dək olan müddətə), gizirlərin (miçmanların) isə müqavilə müddətləri başa çatdığı idən əvvəlki il attestasiya edilməsi və bir sira prosedur düzəlişlər edilməsi qərara alınmışdır. Nəticədə idarə olunmuş tacribəni və müasir şəraitin nəzərə alaraq "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit və gizir (miçman) heyətinin attestasiya edilməsi qaydaları haqqında Təlimat" hazırlanmış və Müdafıə nazirinin 13 yanvar 2017-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir [9]. Hal hazırda Silahlı Qüvvələrin zabit və gizir heyətinin təribyə edilməsinin, onların işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsinin, tutduqları vəzifəyə uyğunluğunun, ixtisası üzrə hazırlıq səviyyəsinin və növbəti hərbi rütbənin verilməsinə layiq olmasının müəyyənləşdirilməsinin, daha hazırlıq kadrın aşkar edilməsinin və yerləşdirilməsinin, xidmət üzrə irəli çıxılməsi və təhsil almağa göndərilməsi üçün namizadlər ehtiyatının yaradılmasının təmin edilməsi məsələləri bu Təlimat əsasında həyata keçirilən attestasiyanın nəticələri əsasında tənzimlənir.

Azərbaycan Ordusunda zabit heyətinin xidmət üzrə irəli çıxılmək üçün obyektiv şəraitin yaradılması, onlarda dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, hərbi xidmətkeçmənin monotonluğundan aradan qaldırılması, zabitlərə bərabər xidmət şəraitin yaradılması və orduda dinamikliyin saxlanılmasını təmin edilmiş məsələlərinin hüquqi tənzimlənməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin əvəzətmə qaydasında planlı şəkildə dəyişdirilməsi (rotasiyası) qaydaları haqqında Təlimat" əsasında

hayata keçirilir [10].

Azərbaycan Ordusunda kadrların uçotu üzrə normativ hüquqi sənədlərin təkmilləşdirilməsi prosesi də diqqət ediləsi məsələlərdəndir. Müdafiə nazirinin 21 may 2016-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit və gizirlərin (miçمانların) uçotuna dair Təlimat"ın təkmilləşdirilməsi (yenidən işlənməsi) məqsədi ilə Kadrlar idarəsində müvafiq işlər planlaşdırılır [11]. Baxmayaraq ki, adı çəkilən təlimat yaxın illərdə qüvvəyə minmişdir, kadr orqan işçiləri həmin təlimatdan praktik fəaliyyət istifadə zamanı bir sıra çatışmazlıqlar aşkar etmiş və onun təkmilləşdirilməsi zərurətinin olduğunu qeyd etmişər. Bu təlimatdan istifadə edilməsini asanlaşdırmaq üçün galəcəkdə qeyri-məxfi qrifli olması məqsədə müvafiq hesab edilir.

Kadrların idarə edilməsi və uçotu sahəsində müasir tələblərə cavab verən hüquqi normativ sənədlər içərisində "Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə Təlimat"ı xüsusi qeyd etmək lazımdır. Belə ki, bu Təlimat Azərbaycan Ordusunda əmək mənşəbatlarının yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi, işçilərin və işgötürənlərin hüquq və vəzifələrini, intizam və maddi məsuliyətini, onların xidməti fəaliyyətlərinin qiyamətləndirilməsini, həminin uçotunun təşkili və aparılması qaydalarını müəyyən edir və işçilərin uçotunun vahid formada təşkili və aparılması, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

Azərbaycan Ordusunda kadrlar üzrə idarəetmə subyektlərinin fəaliyyətini tənzimləmək məqsədi ilə "Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat" hazırlanmış və istifadəyə təqdim edilmişdir. Təlimatda kadr orqanlarının hüquqları, vəzifələri, kadr işinin istiqamətləri üzrə (kadr işinin planlaşdırılması; zabit və gizir (miçman) heyətinə tələbatın müəyyənləşdirilməsi; kadrların hazırlanması və yenidən hazırlanması; kadrların öyrənilməsi, seçilməsi və yerləşdirilməsi; zabit və gizir (miçman) heyətinin attestasiya edilməsi; hərbi rütbələr və şəxsi heyətin havaslandırılması; zabit və gizir (miçman) heyətinin xidməti yerdəyişməsi; zabit və gizirlərin (miçmanların) həqiqi hərbi xidmətdən buraxılmasına; kadr orqanı işçilərinin fəaliyyətinə nəzarət və s.) kadrların idarə edilməsi və uçotu üzrə fəaliyyətləri tənzimləyən hüquqi normalar və mexanizmlər öz əksini tapmışdır.

Hərbi xidmətin nüfuzunun yüksəldilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması, zabit heyətinin idarəetmə bacarığının artırılması, müasir tələblərə cavab verən kadrların yetişdirilməsi, yüksək elmi potensiala malik kadr heyətinin formalasdırılması və bu kimi məsələlərin həllində zabit heyətinin karyera inkişafı amili mühüm rölyən oynayır.

Kadrların karyera idarəetmə sisteminin təkmilləşdirilməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Kadr siyasi konsepsiyanı"nda prioritet məsələlərdən biri kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların karyerada irəliləməsi (xidmət üzrə irali çəkilmə, rütbə yüksəlisi, səlahiyyətlərin genişlənməsi və s.) onların konstitusion hüququ olub, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktları əsasında hayata keçirilir.

Azərbaycan Ordusunda zabit heyətinin karyera inkişafını tənzimləyən lokal hüquqi sənədin hazırlanması və praktik fəaliyyətdə istifadə edilməsi həm Müdafiə Nazirliyinin, həm də hərbi qulluqçuların mənafeyinə xidmət edir. Aparıldığımız sorğuların nəticəsinin təhlili göstərir ki, mövcud durumda heç də zabitlərin hamısı öz peşəkar karyerasını qurmaq yolları və vəsitiələri haqqında ətraflı təsəvvürə malik deyildir. Onların bir hissəsi gündəlik tapşırıqların yerinə yetirilməsi ilə kifayətlərin və karyera inkişafı üzrə galəcək fəaliyyət planı haqqında fikirləşmir. Fikrimizcə, bu hallar zabitlərin peşəkar kimi yetişmələrinə, vaxtında layiq olduqları vəzifə və rütbəyə nail ola bilməməsinə, həm də, inkişafının ləngiməsinə səbəb olur. Qeyd edək ki, Azərbaycan Ordusunda zabitlərin xidməti (işgülər) karyerasının hüquqi tənzimlənməsi məqsədi ilə "Azərbaycan Ordusunda zabitlərin karyera inkişafı barədə Təlimat" layihəsinin hazırlanması galəcəkdə tətbiq edilməsi məqsədi ilə məqsədöñü işlər aparılır. Azərbaycan Ordusunda zabitlərin xidməti (işgülər) karyerasının məzmunu aşağıdakı qarşılıqlı əlaqəli üç məsələnin həllini nəzərdə tutur:

-zabitlərin qabiliyyətləri və davranışlarını elə formalasdırmaq və təkmilləşdirmək lazımdır

Humanitar elmlər

ki, onlar Silahlı Qüvvələrin irəli sürdürüü tələblərə daha çox uyğun olsun;

-xidmətə elə sosial-iqtisadi və texniki-istehsalat şəraiti yaratmaq lazımdır ki, hərbi qulluqçunun istədə və qabiliyyətindən Silahlı Qüvvələrin məqsədlərinin reallaşması istiqamətində maksimal istifadə edilməsinə imkan versin;

-karyeranın idarə edilməsi prosesi elə təşkil edilməlidir ki, hərbi qulluqçunun, hərbi kollektivin və ya hər hansı konkret subyektin şəxsi maraqlarının ödənilməsi, məqsədilə əsas istiqamətdən kənara çıxılmasın.

Azərbaycan Ordusunda kadrların idarə edilməsi sahəsində rəhbəredici hüquqi sənədlərin təkmilləşdirilməsi və yeni sənədlərin hazırlanması həm Silahlı Qüvvələrin, həm də, hərbi qulluqçuların mənafeyinə xidmət edir.

NƏTİCƏ

Silahlı Qüvvələrdə kadrların optimal və səmərəli idarə edilməsi prosesinin hüquqi bazasının mükəmməl olmasına əsaslı və etibarlı nail olmaq üçün aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinin məqsədə uyğun olardı:

-Silahlı Qüvvələrdə insan resurslarının idarə edilməsinin metodoloji və hüquqi əsaslarını mükəmmələşdirmək;

-hərbi kadrların idarə edilməsi üzrə hüquqi bazanı dərindən təhlil etmək və mövcud qanunvericilik əsasında təkmilləşdirmək;

-mövcud hüquqi aktraların və onun ayrı-ayrı elementlərinin təhlili əsasında Azərbaycan Ordusunda kadrların idarə edilməsinin inkişaf prioritətlərini müəyyən etmək;

-inkişaf etmiş ölkələrin Silahlı Qüvvələrinin İnsan resurslarının idarə edilməsi üzrə qabaqcıl təcrübələrinin Azərbaycan Ordusunda tətbiqi imkanlarının hüquqi əsaslarının inkişaf etdirilməsi.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrində kadr siyasəti konsepsiyası. Bakı: "Hərbi Nəşriyyat", 2016. 16 s.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbulla bağlı peşə-psixoloji seçim qaydaları haqqında Təlimat. Bakı: "Hərbi Nəşriyyat", 2015. 16 s.

3. Azərbaycan Respublikasının konstitusiyası. Bakı: "Hüquq ədəbiyyatı" nəşr., 2002. 84 s.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında təlimat. Bakı: 2015. 18 s.

5. Doktoranturalanın yaradılması və doktoranturaya qəbul Qaydaları. Bakı: 2010. 7 s.

6. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Bülleteni. Bakı: 2013. 173 s.

7. Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat. Bakı: "Hərbi Nəşriyyat", 2015. 32 s.

8. NATO Joint Advanced Distributed Learning Online Course Catalog 2019, Norfolk, Virginia, USA 2018, p. 48.

9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit və gizir (miçman) heyətinin attestasiya edilməsi qaydaları haqqında Təlimat. Bakı: "Hərbi Nəşriyyat", 2017. 44 s.

10. Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin əvəzətmə qaydasında planlı şəkildə dəyişdirilməsi (rotasiyası) qaydaları haqqında Təlimat". Bakı: "Hərbi Nəşriyyat", 2017. 30 s.

11. Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit və gizirlərin (miçmanların) uçotuna dair Təlimat. Bakı: "Hərbi Nəşriyyat", 2016. 503 s.